



# Zəfər yolundan Şuşaya dönmək



Tacını-taxtını öz istəyi ilə Bədrlənmiş Aya vərən Günəş qaralan üfüqlər içinde bir şam kimi əriyə-əriyə sönür. Bir az sonra Tanrı hüzurunda ulduzlar ordusunun rəsmi keçidi başlayır. Səmanın pəri qızları göy üzünün yeni şahı Bədrlənmiş Aya təzim edirlər. İpək buludlar içinde taxta çıxarılan ay üzü Şahın cəzibəsindən sərəxən olaraq qızı özünü qaranlığın uçurumuna təslim edir. Sanki bədənini yandıraraq boşluğá buraxan bu ulduz bir neçə saniyə sonra qaranlığın bağrına bir bıçaq kimi saplanıb gözden itir... İşiq saçan gözləriyle qaranlığı yara-yara irəliləyen maşınınımız Aranın sonsuzmuş kimi uzanan düz yollarını başa vurdुqda yolun sağındağı məlumat nişanı köksümü fərehla doldurur: "Zəfər Yolu!" Qəhrəman Azerbaycan Ordusunun düşməni pərən-pərən eləyib qırıq dörd addimdə gəlib çatdığı mübarək yol...

Sonra bir iğtişaş başlayır göy üzündə, qara buludlar örtür Şahin üzünü... Göyün qızları çadraya bürünürələr. Göyün qanadlarını yolar ard-arda çaxan şimşəklər, gecənin sultani da şahlıq tacını ildirimlərə təslim edir.... Şuşa üfüqlərində parlayan şimşəkləri gördükcə iki il önceyə gedirəm. Sanki bunlar şimşək deyil, partlayan top mərmiləri, ya da ra-



Şuşa/2022

ketlərdir... Mən de Azərbaycanın ığid oğullarıyla birgə Şuşaya böyük zəfəre doğru irəliləyirəm... Bu zəfer yolundan Abuzer Bağırovun "Zəfər Nəğməsi" poeması ilə keçdiyimi düşünürem. Şuşaya yaxınlaşdıqca ürəyimdə qoşa bayraqlar daigalanırmış.

Daha əvvəller heç gəlməsəm də, "bu yurd mənə tanış gelir". Son iyrimi ildə Azərbaycan ədəbiyyatı ile o qədər məşşəl olmuşam ki, zehnimə bir Azərbaycan xəritəsi həkk olunub sanki. Yazarların, şairlərin təsvirləri mənə illerdir ki, bu məkanları göstərmüşdür... Azad edilmiş torpaqlara girərkən qəribə bir səhnə canlanır gözlerim önündə. Əjdər Olun "Qəzənfər müelliqilin Şuşa yürüyü" adlı həkayəsində ürək yaxan bir çarəsizliyin rəsmini götürəm. Sükür ki, o illər çıxdan geridə qaldı.

Dik dağlara dırmanırıq, qırırla-qırırla yüksələn yol mənə Sabir Rüstəmxanının "Difai fedailəri" romanının giriş səhnəsini xatırladır. Dörd atın çəkdiyi dilican ilə ele indi önmüzdə Şuşaya gedən Əhməd Ağaoğlundur sanki... Narın yağmur cisekləyir, buludlar boşaldıqca nuranı bir aydınlıq hökm edir gecəyə, biz zirvelərə yüksəldikcə buludlar da ayaqlarımızın altına serilir. Bu mənzərəni illər önce harda görmüsəüm? Elçin Əfəndiyevin "Şuşa dağlarını duman bürdü" povestində...

Gün boyanırkən Şuşanın sıldırım qayaları bizi Daşaltıda salamlayırlar. Ədəbiyyatın yolu tarixlə kəsişir, ürəyimi yaxan bir faciə ilə üzləşirəm. Xelil Rza Ulutürkün Təbrizinin yaraları hələ qanayı burda. O dərədən hələ şəhid qanları axır. Şəhərin ilk işqları ilə quşlar da oyanır. Cisekləyen yağmurun səsinə qarışan quş nəğmələri... Yox, bu yanıq nəğmələr dahi Üzeyir bəyin bestələri, ya da Azərbaycan xalqının yüz illərdi söylədiyi müğamlar, xalq mahnilarıdır... Oxuyanlar Xan və Bülbülən başqası deyil... Ala-qaranlıqda narın yağan yağmura baxmayaraq, ətrafi seyr edirem. Bu, yağmur deyil, təbiətin qoynundakı bənzərsiz şəhərin yuxulu xumar gözlərindən yaş gəlir. Illərdir azansız qalan məscidlər, minarələr yaralarını sariyır. Gözlerinə mil çəkilmmiş

işıqsız evlər uzaqdan fəryad edirlər.

Bir-iki saat dincələ bilmək ümidi ilə otel otağına attram özümü. Bu dəfə Anarın "Sıra Selvilerde Bir Otel Odası" ("Otel otağı") romanını xatırlayıram, düşüncələrim alt-üst olur. Qarabağın, Şuşanın kəderini daha dərindən duyuram. Onun "Qarabağ şikəstəsi" essesini, "Ağ qoç qara qoç" romanını da xatırlayıram. Yorğun gözlerimi yumub Anarın utopiyasına qoşuluram, onun anlatdığı kanata minib Qarabağ şikəstəsinin həzin nəğmələrinin müşayiəti ilə "Topxana Meşəsi"nə gedəcəyim günü xəyal edirəm....

Günəşin taxta çıxmazı ilə daha da açılır mənzərə. Ah! Savasın, işğalın və əsəratın izlərini bağrında daşıyan yaralı Şuşa... Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin qurşunlanmış abidəleri... Xan qızının viranəyə döndürülən evi... Vaqifin dağıdılmış türbəsi... Talan edilmiş məscidlər, minarələr... Düşünürəm: bu ermənilər, sadəcə, insanlığın deyil, təbiətin, müsiqisinin, şeirin, ədəbiyyatın, memarlıq nümunəlerinin, qisası, mədəniyyətin də qatilləridir...

Şuşa Qalasına çatdıqda həzin bir tarix qarşılıyır bizi. Keçmişimizə dörürəm. Sanki bir az sonra Qalanın Gəncə Qapısından Qıratiyla çıxan və atın üstündə heybətə dayanan Pənahəli Xan gələcək, yandıra issa Molla Pənah Vaqif... Xanlıqlar dövrünü, rusun parça-parça udduğu vətəni düşünüb heyfilsilənirəm... İçim yanır. Xan qızının bulağından axan şəffaf suyu qurtum-qurtum içir və Natəvanın üzərimizdə qanadlanan, illərdir didərgin olan ruhuna Ali Akbaşın misraları ilə səslənirəm:

**Uyu Natevan'ım yaralıım uyu**

**Uyu bahti kara maralıım, uyu!**

İsa Bulağı... Bir çox ədəbi əsərdə müqəddəs abidəyə çevrilmiş mübarək bulaqqdır bu. Parvinin "Çarəsiz yalan" həkayəsini xatırlayıram. Şuşadan sürgün edilən bir nənənin Isa Bulağından su içməmiş ruhunu təslim edə bilməməsi və ruhunu rahatca toslım etməsi üçün nənəyə söylənən çarəsiz yalan...

Cıdır düzü... Xarıbülbüller məkən... Xarıbülbül səhləb çiçeyinin bir növüdür, Anadoluda da vardır. Ancaq Azərbaycanın xalq yaradıcılığı, müsiqisi və ədəbiyyatı bu çiçəyə bir ədəbi məzmun vermişdir. Xarıbülbül fəslidə deyil, ona görə bir mahnının hezin nəğmələri cingildəyir qulaqlarında:

**Vətən bağı al-əlvandır,  
Yox içində Xarıbülbül...**

Hər Türkün qeyrətinə toxunan bir mənzərə gəlib gözlerimin öündə dayanır bu məkanda. Atalarımızın at çaplığı bu düzənlilikdə bir təlxək halay çəkir... Sonra Əzəmetli bir liderin dəmir yumruğu bu təlxayın başına toxmaq kimi enir və yenidən havaya qalxır. Gur bir səs hayqırır, o səs Şuşa dağlarında eks-səda verir: "Qarabağ Azərbaycandır!"

Suşadan ayrılrakən Günelin "Atama" hekayesini xatırlayıram. Yaralı, düşmən əlində qalmış bir övlad kimi tesəvvür etdiyi Qarabağın, Ana yurda – Ataya kədərli səslenişiydi bu hekayə... İndi isə yaralarını sariyan azad torpaqların azad hekayəsi başlayır. Mənim Xocalıda qalan esir tarım da azaddır artıq! Müstəqil Şuşada o tarın da şən nəğmələrini eşidirəm.

Bu cənnət yurdadan ayrılməq vaxtidır... Hər ayrılıq arxasında bir hüzün buraxır. Şuşa bürclərində dalğalanan üçşəngli Bayraqa salam olsun. Bu torpaqları söz-söz ucaldan, zəfərin dastanlarını birlikdə tərənnüm edəcəyimiz yazar-şair dostlara salam olsun...

